



Səddat CƏFƏROV,
iqtisadiyyat elmləri üzrə
fəlsəfə doktoru,
Azərbaycan və Rusiya
Yazıcılar və Jurnalistlər
Birləşmiş Yazarlar Birliyinin üzvü,
Beynəlxalq Yazarlar Birliyinin üzvü

I hissə

Azərbaycan ordusunun qələbə ile başa çatan savaşı mən deyərdim ki, təkcə Azərbaycanın yox, həm də bütün cənubi Qafqaz əhatəsinin mənəvi mənzərəsini dəyişdi. Hətta dünya ölkələri də BMT-nin yerinə yetirilməyən qətnamələrinin haqlı teleblərini icra edən və nəhayət, qələbə ile başa çatdırın Azərbaycan ordusu haqqı tapdalanan hər bir ölkə üçün bir mənəvi istinad mənəbəyi oldu.

Həyət kifayət qədər mürekkeb proseslərdən keçir. Siyasi mübarizə dala-na dirənəndə, sülh danışçıları fayda verməyəndə istər-istəməz güclü amili ortaya çıxır. Belə halda Azərbaycanın özünü dikte etməsi, öz torpaqlarını öz gücü ilə azad etməsi, ümumiyyətə, dünya üçün inamlı bir mənzəre yaratdı. Bütün bunlar öz yerində.

İşgala son qoyuldu; işğaldan sonra ki mənzəre nəinki bizi, bütün dünyani heyrət getirdi. Azərbaycanın ətraf rayonlarının xarabazarlığa əvərilmüş mənzərəsini görmək çox acı idi. Dogrudur, hələ də dünyadan güc mərkəzləri Ermenistanın işgalçılıq siyasetinin anti insani mahiyyətini qədərinə etiraf etmir. Onu da yada salaq ki, hələ işğaldan əvvəl erməni vandalizmi Ermenistanda yaşayan yüz minlərlə azərbaycanlı yerindən-yurdundan xüsusü bir qəddarlıqla qovub çıxardı. Onlar işğalın birinci mərhələsini əslində azərbaycanlı əhalinin Ermenistandan çıxarılması ilə başa çatdırıldılar. İkinci mərhələdə onlar Qarabağı işgal etdilər. O vaxtkı Dağılıq Qarabağ adlanan ərazidə Azərbaycan hakimiyyətini tamamilə devirdilər. Ona da diş altından boy göstərən iştahları ilə Dağılıq Qarabağın ətraf rayonlarının da işğalına başladılar. O vaxtkı ermənipərəst qüvvələrin köməyi ilə Ermenistanın quldur dəstələri Kəlbəcəri, Laçını, Şuşanı, Zəngilanı, Qubadlini, Cəbrayı, Füzulin, Ağdamı əsəret altına aldılar. Əthalıye divan tutdular. Hər bir rayon işgal olunanda sanki Xocalı faciəsi təkrar olundu. Bütün bunlar onu göstəridi ki, erməni vandalları azərbaycanlıların döyüş, həyat inamlarını qırmağa çalışır. Özlərinin xəyalı, uydurma Böyük Ermenistan siyasetlərini həyata keçirmək niyyətlərini gizləmdirdilər.

Bələliklə, Azərbaycan otuz il öz ərazilərinin işğalına kənardan baxmalı oldu. Siyasi mübarizə dayanmama da, ulu öndərin qətiyyətli, diplomatik siyasəti davam etsə də, düşmən heç cür haqq yoluna, həqiqət yoluna gəlmək istəmədi.

Nəhayət, bizim zəmanəmizin ən

böyük hadisəsi baş verdi. Azərbaycan torpaqları xalqın mənəvi birlüyü, hədsiz dəstəyi ilə azad olundu. Azərbaycan ordusu qətiyyətli hücum əmri aldı. 44 gün orzında otuz ilin işğalı bitdi. Tarix belə hadisələrin ola bilsin ki, şahidi olub. Ancaq bu şəkilde, bu qətiyyətdə savaş hər halda dünyanın nadir hadisələrindəndir. Və Azərbaycanın hər tarixi üçün ən nadir səhifələrdəndir.

Bələliklə, biz elə bir acınacaqlı mənzərə ilə qarşılaşdıq ki, nəhayət, düşmənin ne qədər idbar, ne qədər irənc bir simaya sahib olduğunu da gördük. Gözəl şəhərlər məhv edilmişdi, dağıdılmışdı. Kəndlərin izi itirilmişdi. Tarixi abidələr barbərcasına tələf edilmişdi. İslamlan əvvəlki abidələr ermənilər tərəfindən özünükülləşdirilmiş, saxta elementlər quraşdırılmışla bu abidələrə sahiblənmışdır. İslami abidələr isə çox iyrənc təhqirlərə məruz qalmışdı.

Biz hər dəfə müharibə ilə bağlı səhəbək açısından ordunu soñerərə edən güclü mənbələrindən biri kimi ədəbiyyati təqdir edirdik. Amma indi vəziyyət dəyişib. İşğaldan sonrakı mərhələdir. Bəs ədəbiyyatın vəzifəsi indi nədir? Söz sahibləri, sənətkarlar hansı işi görməlidirlər?

Mən belə düşünürəm ki, bu gün söz-sənət adamları işğaldan sonrakı mənzərəni ədəbi yaddaşa gətirməlidirlər. Və bu mənzərəni ədəbi yaddaşa tarixi yaddaşa köçməlidir. Tarix üçün yüz illər çox qısa anlar kimi qəbul olunur. Düşünürəm ki, Azərbaycan xalqı işğaldan sonra qarşılaşlığı mənzərəni gərək unutmasın.

Necə də təbii səslənir. Müəllif deyir ki, "yaddaşım çağırın səsə gedirəm". Həqiqətən də insanın əsas bələdçi elə yaddaşdır. Əgər o, yaddaşından məhrum olsa, onda nəinki həyata yol başladığı əraziləri xatırlaya bilər, heç keçmişdən də nəsə xatırlaya bilməz. Əlbəttə, çotindir. Aradan otuz il keçib. Əsərin əsas obrazının, bəs qəhrəmanının yaşayış kamala dolduğu yerlər indiki yaşlı çağında bəlkə onun heç yadına da gəlmir. Diqqətinə də gəlmir. Bəlkə çox şeyi unudub. Amma işurasındadır ki, yaddaşın çəqirdiği yola düşərkən vaxtı ilə tanıldığı yerləri, gördüyü əraziləri öz adları ilə xatırlayır. Bunları xatırladıqca onun yaddaşında iz buraxmış olan hadisələr də doğulur. Çünkü bəhəsələr onun yaddaşında oyandıqca zamanın qaranıqlarla büründüyü yerlər, yurdalar vaxtı ilə olduğu görkəmdə gözələrinin öündə canlanır. Burada soyahətçi, yəni öz yurduna yol almış yaddaş sahibi tanış yerlərdəki izlərini axtarır. Bu izləri görmək istəyir. Əsində həmin izlər onu həm yurda aparır, həm də keçmişə aparır.

Məlumdur ki, müəllif Cəbrayıldandır. Azərbaycanda elə bir kimse yoxdur ki, Cəbrayılmər mərkəzindəki min yaşı Çınar haqqında tarixi bilgilərdən xəbərdar olmasın. Əsərin əsas qəhrəmanı da ele birinci olaraq Çınarı xatırlayır. Bu Çınarın dibindən çağlayıb axan kəhriz yada salır. Hər bir yolcu, hər bir soyahətçi kəhriz suyu içib bəs suda əl-üzünü yumaqla sanki mənəvi mühi-tinə bir durulucu gətirir. Xələfli də elə belə düşünür.

sudan içir və əsərin özündən də göründüyü kimi bu suyun sehri gü-cündən faydalıdır.

Nəhayət, bundan sonra yoluna da-vam edir. Bu vaxt Yaddaş sahibi öz könlünə müraciət edir. Onun yurda sevgisindən, həyata məhəbbətdən faydalanaq isteyir.

Yaddaş sahibinin düşüncəsinə görə eger könlər istəyi olmasa, insan hər-kətdən qalar. İnsanı hərəkətə gotirən əsildən könül isteyidir. Biz buna sevgi deyirik. Yol boyu əsərin bəhəs qəhrəmanının vaxtı ilə tanıldığı yerlərin, gördüyü əraziləri öz adları ilə xatırlayır. Əsərin əsas obrazının yaşayış kamala dolduğu yerlərindən faydalanaq isteyir.

Ey könlə, diləyi yaddaşdan iste, Bu da Böyük Çayla... Mürcüyün bağı; Gedirəm havalı... başımın üstə, Xəyalım aparır bir Ağrı dağı.

Bu Qərər yoxusu, yaddaş yuxusu, Bu da Qərər piri... öpüm, oxşayım; Ruhuma can verir ocaq qoxusu, Çəkim varlığıma, təpim, oxşayım.

Yarı yolda qalmaq acıdan-aci, Mən gerək dikenim... gözləyənim var; İllərdər gözləyib hasret əlacı, Yurd yeri üstündə sizləyənəm var.

Yaddaş sahibi nəyə görə inadlıdır? O nəyə görə gördüyü acınacaqlı mən-zərələrdən bezmir, usanmir, sarsılmır? Əgər sarsılsırsa, bu sarsıntılar nəyə görə onu yolundan saxlaya bilmir? O yaxşı başa düşür ki, yarı yolda qalmaq, məqsədə doğru gedərkən isteyindən

YURDA SEVGİNİN ÇAĞIRISI

Dəyərli ədəbi əsərlər yazılır. An-caq mən dostum Əi Rza Xələfinin ar-dicil olaraq kitablarını çap edirəm, bu kitablara reylər yazırı. Yəni həmin kitablarla yaxından tanış oluram, oxu-yuram və belə qənaətə gəlirəm ki, işğaldan sonrakı mənzərəni xalqın yaddaşına yazaq üçün Ə.R.Xələfinin xidmətləri kifayət qədər dəyərli-dir. İndi onun "Yaddaş yanğısı" adlı esse-poemasi nəşr olunub. Bu əsər müəllif sözündən və yeddi hissədən ibarətdir. Əsərin adından da göründüyü kimi müəllif "Yaddaş yanğısı" ilə işğaldan sonrakı mənzərəni bütün açılışımı, bu mənzərənin doğurduğu ağrıları yazıya gətirməyə çalışır. Sözün həqiqi mənasında müəllif son-suz yanğı ilə və tanrıının ona bəxş et-diyi alovlu bir ilhamla gördüyü mən-zərəni bədii-poetik şekildə ifadə edib.

Biz torpağı işğaldan azad olunan sənətkarın lirik mənəni, yəni əsərin əsas obrazını, baş qəhrəmanını hər-kətdə görürük. O, işğaldan azad olunan əraziləri gözəmək, bu yerlərə yad-daşının göstərdiyi yolla getmək istəyir. Və necə gedir, bu yola başlamaq üçün hənsi hissələri yaşayır - onun poetik lövhələrlə qələmə aldığı mənzərələr-de üzə çıxır.

Yaddaşın çağırın səsə gedirəm, Yolları kol basıb, cığırılar itib; İstədim yaddaşın qoluna gırom, Onun da üstündə tikanlar bitib.

Mənə əl eləyir uzaq çağlardan, Yurdun çal-çağırlı toy-düyünləri; Sinəmi yandırıb-yaxan dağlardan, Danışır ömrümün ötən günləri.

Qalmışam yol üstə... gözümüzə duman, Dizimə taqötün titrəyib, əsir; Gedərom, getmərom... neyəsən gümən, Həvəsin yolunu qocalıq kəsir.

Nurlanıb qəlbimin küçü-cucağı, Duyğular göz-gözə, üz-üzə durub; Dağlar gəl-gəl deyir, açıb qucağı, Şirin xatırələr toy-büsət qurub.

Gözümlə yeyərdim yali, yamacı, Od kimi qalxardım yolu, cığır; Kənlümün istəyi, andı, amacı, Çağırır oyatsın bexti yağıri.

Cinar kəhrizinin suyundan içib, Yoluma uğuru boyundan alım; Sınəmi dağlayanızlərdən keçib, Üzü Xələfiyə üçsün xeyalı. Əsində yuxu basmış, huşu, düşünsə olmayan adamın üzünə su vurular. Sanki yurdunu görməyə teləsen yaddaş sahibi də dumanlanmış olan düşüncəsinə Cəbrayılmər mərkəzindəki həmin Cinarın suyundan içərək, bu suda əl-üzünü yuyarkən aydınlaşq qərəq edir. Elə bil ki, başındaki bütün du-manlar çəkilir, varlığı temizlənir, ruhu saflanır.

Eşitdiyimə görə Cəbrayılmər mərkəzindəki həmin Cinar 800 ildən artıq yaşa malik olub. Onun ətrafində istirahət mərkəzi də yaradılıbmış. Amma Cinarı xilas etmək, onun uzunömürlü-lüyünü təmin etmək üçün görkəmli adakemik Həsən Əliyevin teklifləri əsas götürüllər. Cinar bütün əzəməti də insanların gözleri qabağında yaşa-yan canlı abida kimi görünüb.

Cox təssüf ki, işğal vaxtı erməni vandalları nəinki insanlığı yad olan əməllərini göstərdilər, eləcə də tarixi və təbii abidələrini də məhv etmək-əzlərinin necə bir qeyri-insani varlıq olduqlarını da təsdiq etdilər. Bildiyimə görə həmin abida Cinar məhv edilib. Uzunömürlü yaşı olan kəhriz de qurudulub. Ancaq yəqin ki, sizqa da ola gələn həmin kəhriz suyuna əsərin qəhrəmanı - Yaddaş sahibi görür, bu

intinta etmək əsildən insanın faciəsidir. İnsanın taleyi, həyatını müyyəyən edən əsas amil onun öz isteyinə yet-mək üçün ardıcıl və inadlı hərəkətidir.

Yaddaş sahibi əsər boyu maraqlı, obraxlı ifadələr işledir. Qeyd edir ki, gün ötür, zaman keçir, necə olacaq; onun vaxtı çatacaqmı? Başladıqı yolu axıracan gedə bileyəcmi? Burada iki mona var. Birincisi odur ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də var. Bu məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hər haldə o inamlıdır. Amma burada ikinci bir məsələ də ondan ibarətdir ki, həqiqəton uzaq yol vaxt istəyir. Yəqin ki, səfer vaxtı mənzil başına yetmek günün əyi-lən çağına düşəcək, yəni günortadan keçəcək. O narahatdu ki, qalan vaxt ərzində isteyində olduğu yeləri gəzə bileyəcmi? Hə

(Əvvəli 10-cu sahifədə)

Axır ki, Yaddaş sahibi bir vaxt ona yurd olan, onu böyükən yerlərin qapısına çatır. Başqa sözə, doğma kəndini, ona özülən məkanın özünə yetir. Maraqlıdır ki, müəllif teləsir, hələlər gözünün qabağında olan məkanları yox, xəyalının onu apardığı yerləri gözünün öününe getirir. Bir vaxt gənc olduğunu, sevgi duyuları ilə yaşadığını hissələri yadına getirir. Çiçəkburnu məhabbat duyguları onun ilhamını vəcdə getirir. İnsanlığın ən saf, ən təmiz hissələr kimi qəbul etdiyi sevgi lədləri üstə sanki öz nəğməsini oxuyur. Və bu nəğməni bizi bir vaxt həmin yerdən boy göstərən gəncin özünün dilindən eşidir. Elə bil ki, həmin gənc gözünün qabağındadır, onun danışqlarını, onun nəğməsini Yaddaş sahibi təzədən dilinlər. Maraqlı mənzərədir, Yaddaş sahibi özünün əlli il əvvəlki, bəlkə də daha çox zamanı əhatə edən dövründə qayıdır. Həzin bir gənclik nəğməsi pərdə-pərdə onun varlığında səslənir. Bu həzin nəğməni dinləmək hər kəs üçün çox təsirlidir.

Bəlkə o gənc nevə bəxt səhərində, Məndən ayrıldığı o yerdə durur; Sevdiyi qız ilə görüş yerində, Bəlkə bir gələcək xəyalı qurur.

Bəlkə gözləməkdən yorulub, bezib, Qarışış yaşısa, torpağa hopub; Bəlkə bu ayrılıq onu da əzib, Bəlkə yaddaşından ayrılib, qopub.

Bəlkə qaya olan, daş olan oğlan, Gözləyir bulağa gedən qızları; Ey könlə, bu yerde oda yan, dağlan, Görür yaddaşına ötən yazıları.

Elə mətnin özündən də göründüyü kimi Yaddaş sahibi özünün könül dünyasından ayrılmır. Nə vaxt hiss edir ki, əsas isteyindən kənara çıxır, yolunu davam edə bilmir, onda tez özünün könül aləminə xıtab edir, ona üz tutur. Şübhəsiz, onun sevgi dolu könül aləmi cavabsız qalmır. Onu çox ağırlı, acılı olsa da, həm də sevgi dolu hissələrlə çağırın məkana səsləyir yere-yurda çağırır.

Maraqlı ki, yol boyu Yaddaş sahibinin düşüncəsində ilisib qalmış elementlər de özünü göstərir. Burada müəllif bir məkan adı çəkir: "Lənət nişangahı". Bəlkə də bu bir tarixi abidədir, ancaq anti abidədir. Demək, elə abidədir ki, insanların xatırlamaq, yada salmaq istədikləri şəxsi xeyrxiyahlı düşüncəsi ilə yox, lənətə xatırlayırlar. Şübhəsiz, bu yerle bağlı olan şəxsin şər əməli insanların yaddaşında "Lənət nişangahı" adı ilə əbədiləşib.

Bundan sonra ikinci bir yer adı çəkir: Gavur məzarlığı. Bu da çox maraqlıdır. Şübhəsiz, ərəb işğalı ilə bağlıdır. Öz torpağım ərəb işğalından müfadiə edən insanlar döyüşdə helak olur. Sonradan işgalçılar həmin şəxsləri şəhid yox, gavur adlandırır. Amma xalq həmin adla, həmin hadisəni yaddaşında əbədiləşdirir.

Biza elə gelir ki, bunları düşünmək asandır. Hər halda bu düşüncənin özü de insanların əməvi mühitində çox ağrı yaradır. Hər kəs tarixin ağrı-acısını mövcud acınacaqlı durumla birləşdirərək yaşa-malı olursa, onda ikiqat əzab-əziyyət olur.

Hər halda yaddaş sahibi yoluna davam edir. Hiss olunur ki, onun məqsədi, moramı doğulub-böyüdüyü Xələfli kəndinə çatmaqdır. Deyəsən, o artıq çatmışdır, lap yaxındadır.

Lənət nişangahı... bir topa daş var, Bir daş da mən atım qalağın üstə; Cırılın meyvesi ağız turşudur, Bəhər göz oxşayar calağın üstə.

Seydisim döngəsi, Şamqulu yali, Ərəb zamanından qalan adlardır; Hər adın altında tamah xəyalı, Yurdun sinəsində qalan yadlardır.

Gavur məzarlığı... işgal torunda, Girov düşüncədə yalan yemişik; Din adı altında, qılınc zorunda, Şəhid oğullara gavur demisiş.

Maraqlı adlar, toponimik ünvanlar diqqəti cəlb edir: Seydisim döngəsi, Şamqulu yali... Belə adlar sıradan adlar idir. Hər biri özündə müəyyən tarix yəşədən adlardır. Elə müəllif özü də yaxşı qeyd edir ki, bu adlar işgal tarixi ilə bağlıdır. Yəqin ki, xalq yaddaşında bu adları ona görə saxlayıb ki, gələcək nəsillər oslara tarixi həqiqətləri bən növ śüraaltı olaraq tolqın etsin; qoy gələcək nəsillər oslə mahiyyəti doğru-düzgün bilsinlər.

Bundan sonra Yaddaş sahibi sanki daha ağırlı, daha iztirablı möqamlar yəşəyir. Çünkü onun əsaqlığı, onun gəncliyi bu yerlərdə keçib. Addım atlığı, keçdiyi hər ərazi ona hansısa bir əhvalatı, tarixi xatırladır. Ümumiyyətlə, insanın yaddaşına ne gölərsə, bunun iki tərəflə təsiri var. Birincisi, ağırlıdır, iztirablıdır, çünkü artıq çox keçmişdə qalıb. Aradan uzun müddət keçib, bu da ağır həsrət yoldur. Yerin, yurdun övladı məcburon ayrırlıq burdan, ona görə də ağrı ilə xatırlanır. İkincisi də, həmin hissələr fərqli duyuları da yaddaşa getirir. Sanki Yaddaş sahibini gəncləşdirir. Bu da Yaddaş sahibinə imkan verir ki, ruhda-

Əli Rza Xələfli yaradıcılığını öyrənən, bu zəngin yaradıcılığın müxtəlif tərəfləri ilə tanış olan adamlara bir həqiqət məlumatdır. Bu da onun bir müəllif kimi öz yerini, yurdunu, doğulub-böyüdüyü məkanı sevgi ilə töörənnüm etməsidir. O, doğulub-böyüdüyü məkanı sunus sevgi ilə töörənnüm edir. Biz onun töörənnüm etdiyi yeri, yurdunu, məkanı sanki gözlərimizlə görürük. Elə bil ki, Xələf dağının zırvisinə qalxırıq və bu da bizim könlüümüzü alovlaşdırır. Bizi ən ali, ən temiz hissələrə yaşamağa çağırır.

O Gordubabadır, bu Xələf dağı. Yaranış gündündən əkiz qardaşdır; Duyana düşüncə, fikir budağı, Biliñə pozulmaz sözdür, yaddaşdır.

Gedirəm, gözləyir Şirvan bulağı, Sağıda məktəbimiz sükütlə baxır; Xaraba divarlar yanın köz dağı, Qəlbimi yandırır, sinəmi yaxır.

Hər xaraba yurda salam verirəm, Gözlerim odlanır köz daşlarında; Bu da bizim məktəb, dordər dörərəm, Yanıb qovrularam göz yaşlarında.

Mətnin bura qədərki hissəsi Yaddaş sahibinin hərekət yolunun xronikasını

Bir zaman hay-küülü dörs otaqları, Burda dil-dil öten kimlər oxuyub; Sənin qucağında arzu taqları, Böyükən tifillər dilək toxuyub.

Azğın vandallara nifret daşıyan, Tarixin danılmaz şahidi səson; Xələfli məktəbi... ruhu yaşayan, Bu kəndin ən uca şəhidin səson.

Yaddaş sahibi gördüyü mənzərəni sözə çevirir. Burada bir Yaddaş sahibinin özünü müəlliflər birleşən görürük. Müəllif özü elə Yaddaş sahibinə çevrilir. Əgər belə demək mümkünsə, onun yanğısı elə Yaddaş sahibinin yanğısıdır.

Oxucu üçün dəyərləri olan odur ki, Yaddaş sahibinin gördüyü mənzərə bütün reallıqları ilə müəllifin təsvir etdiyi mənzərədir. Müəllif Yaddaş sahibinin, yəni öz yerini-yurdunu seyahət edən əsərin qəhrəmanının özü kimi çıxış edir. Onunla birlikdə daxili-mənəvi iztirablar yaşayır.

Hər hansı bir bədii əsərdə müəllif yaşadığı hissələri yazırsa, onda oxucuya daşa çox yaxınlaşır. Bu əsərdə müəllif özünün yaşadığı hissələri yaddaş sahibinin mənəvi mühitinə köçürür. Biz Yaddaş sahibini elə müəllifin özü kimi görürük.

Müəllif şəhidliyi xarakterize edir. Cox aydın şəkildə hiss edir ki, Yaddaş sahibinin düşüncəsində, yəni müəllifin yaratdığı obrazda Xələfli məktəbi ən böyük şəhidin təleyini yaşadan canlı bir obraz kimi eks-səda verir. Beli, Xələfli məktəbi şəhidlərin şəhididir. Bir vaxt bu məktəbi bitirən gənclər vətən uğrunda savaş qalxanda, şübhəsiz, həmin məktəbin onlara bəxş etdiyi duyularla silahlanmışdır.

Cox kədərli motivlərdir. Yaddaş çıxmayan, unudulmayan lövhələrdir. Dərdimin ocağı axı vətənə, Alimlər yetirdin, şairlər verdin; Sənin varlığından qalxıb bitənə, Arzular bağından dileklər dərdin.

Dərdini dastana, sözə çəkenlər, Geler ziaretə söz oğulları; Səni yaddaşlara söz-söz əkenlər, Danışar tarixə bu nağılları.

Hardadır dünyanın ədalət evi, Yağı əməlinə divan qurula; Verile bu yurdun haqqı, görəvi, İnamlar, ümidiłər axa, durula.

Bütün əsər boyu bir obraz da diqqətimizi cəlb edir. Bu da dərd obrazıdır. Bu elə obrazdır ki, insan adı daşıyan her kəs onu öz varlığında hiss edə bilər. Bu dərəd obrazının mahiyyətini yaşamanay insanı belə də heç normal insan kimi də görmək olmaz. Sözün həqiqi mənəsində Yaddaş sahibinin təbiətindəki ağrıcılığını onun çəkilməz dərdindən gəl-diyi duymamاق mümkin deyil.

Xələfli məktəbi çox böyük insanların tərbiyə ocağı olub. Axı bu məktəb alımlar yetirib. Çoxlu iş adamları bu məktəbin təlim-tərbiyəsi ilə böyüyüb. Bu məktəbin yetirmələrinin səsi Amerikadan, İngiltərəden, Fransadan gəlir. Rusyanın müxtəlif şəhərlərində yaşayan adlı-sanlı şəxslər var. Və məktəb özü şəhid olub.

Men bu əsəri ağrıları əsəri hesab edirəm. Zənnimcə, belə əsərlərin təhlili üçün, onun oxucuya daha anlaşıqlı çatması üçün hər bir qələm sahibi gərək öz imkanını əsirgəməsin.

Hər halda yaddaşın çağırduğu məkəna doğru yolumuz davam edir.

YURDA SEVGİNİN ÇAĞIRISI

verir. Amma bu xronikanı biz sadəcə səyahət məntəqələri kimi yox, Yaddaş sahibinin özünün varlığından keçən ən mənali, ən maraqlı həyat səhnələri kimi görür.

İnsanın həyatı əslinde yaddaşında qalan səhnələrdən ibarətdir. Bu səhnələr əgər cəmiyyət üçün, insan maraqlı olub-sa, həyat üçün gərəklidirsə, onda ikiqat dəyərlədir. Biz oxuduğumuz hissələrdə, parçalarla müəllifin elə düşüncələri ilə qarşılaşırıq ki, bunları təkəcə yaddaş sahibinin özünün qənaətləri kimi yox, harda-sa hem də tarixi əhemməyet daşıyan hadisələr və faktlar kimi görürük.

İşgəlin başlamasından otuz ildən çox keçib. Həmin dördər bu yerləri yaxşı tənnyanın insanların çoxu dünyadan köçüb. Yeni nəsillər gelib, Şübhəsiz, yenilə nəsil həmin yer-yurd adlarını qədərincə heç bilmir. Nəyə görə, hansı səbəbdən, hansı adları daşıyır - bu barədə məlumatlıdır. Bezoğun deyirlər ki, tarix olub keçənləri öyrənmək üçündür. Amma onu da deyirlər ki, bədii ədəbiyyat tarixi tarixdən daha yaxşı öyrədir. Ona görə də biz tarixi məkanlarla bağlı emosional duyguları, hissələri, həyəcanları ifadə edən əsərləri oxuyanda yaddaşımızda daha yaxşı saxlayırıq. Bu bizim üçün daha faydalı olur.

Nəhayət, Yaddaş sahibi doğulub-böyüdüyü kəndin mərkəzinə çatır. Burada oxuduğu məktəbi görür. Menzərə çox acınacaqlıdır. Bir az da daqıqlıdır-sək, dəshətlidir. Büyük bir kəndin orta məktəbinin bütün daşlı-divarı səkülübü, talan edilib. Nəinki məktəb ləvazimatı, hətta məktəbin daşları da daşının aparılıb. Hara, hansı niyyətlə, kim aparıb - bu sualların cavabları da örtülü deyil. Məqsəd də məlumdur, səbəbkərlər da. Ona görə də belə epizodlarda tarixi hadnisanın yaddaşa yazılışmasının vacib və dəyərlidir. Çox böyük ağrı ilə biz Yaddaş sahibinin gözləri öündə yanın mənzərə baxmalı olurlar. Bu daxili-mənəvi köynəyi qalxırıq. Bu qəsəbədən bir ifadə işlədir. "Oxxay" ifadəsi. Zənnimcə, bu söz bizi düşündürən bütün ritorik suallara çox aydın cavab verir. Dəqiq, əhatəli bir düşüncə, bütöv insanın mənəvi mühitini əks etdirən bir mənzərənən özümüzün öününe getiririk.

Yaddaş sahibi arzuladığı yero, məkan-na çatmış kimi görünür. Yoxsa "Oxxay" ifadəsinə ele-bəlo işlədə bilməzd. Bu ifadə onun duygularını göstərmək baxımdan müəllifin on sərrast, dəqiq tapıntıdır.

Həqiqətən də, insan hissələrini ifadə etmək üçün elə nadir ifadələr var ki, bunlar insanların necə düşündüyü haqqında, onun mənəvi mühitinin harmoniyası haqqında dəqiq məlumat verə bilir.

Xələfli məktəbi, dağlanması sinən, Səni yağı hardan, necə taladı; Bəxti yağmalanıb, ocağı sənən, Ocağı ocağı kimlər qaladı.